

Bəsləşən atlas olar...

Mübariz ABDULLAYEV

Son illərdə Azərbaycan post-neft iqtisadiyyatı quruculuğu istiqamətində inamlı addımlar atır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq transmili şirkətlərlə imzalanmış müqavilələr çərçivəsində ölkəmizə gələn neft gəlirləri məqsədyönlü şəkildə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilir. Bu kontekstdə aqrar sektorda perspektivli, əmək tutumu və gəlir imkanları yüksək olan sahələrin inkişafına xüsusi diqqət göstərilməsi də təqdirezaylıdır. Belə sahələrdən biri də baramaçılıq və ipəkçilikdir.

DÜNYANIN 60-DAN ÇOX ÖLKƏSİNDE...

Dünyada gəliri sahə olan ipəkçiliyin yayıldığı ölkələrin coğrafiyası kifayət qədər genişdir. İpəkçilik ənənəvi olaraq Çin, Hindistan, Özbəkistan, Braziliya və Yaponiya kimi ölkələrdə geniş yayılıb. Dünya nəhəngi sayılan Çində ildə təxminən 146 min ton, Hindistanda isə 28,7 min ton ipək istehsal edilir. Barama və xam ipək istehsalı, həmçinin Cənubi Koreyanın, Tailandın, Vyetnamın, Şimali Koreyanın, İranın, Türkiyənin və digər ölkələrin də iqtisadiyyatında mühüm yer tutur. Bütləvlükde, ipəkçilik dünyanın 60-dan çox ölkəsində yayılıb. Böyük ipək istehlakçıları sırasında isə ABŞ, İtaliya, Fransa, Böyük Britaniya, İsveçrə, Almaniya və digər ölkələrin adlarını çəkmək mümkündür.

TARİXDƏN GƏLƏN ƏNƏNƏLƏR

Azərbaycanda da ipəkçiliyin zəngin ənənələri formalaşıb. Respublikamızın ərazisində insanlar hələ V əsrə ipəkçiliklə meşğul olurdular. XII əsr-dən etibarən isə Azərbaycan ipəyi Böyük İpək Yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunurdu. Bu barədə tədqiqatçıların mənbələrində də geniş məlumatlar yer alıb. XI əsrin 70-ci illərində Şamaxı şəhərində olmuş İtaliya səyyahı Kontarini yazdı ki, bu şəhərdə yüksək keyfiyyətli ipək parçalar hazırlanır. Həmin dövrlərdə Şamaxıdan Rusiyaya, İraqa, Suriyaya və başqa ölkələrə ipək aparılırdı. XVI-XVII əsrlərdə də Şirvan ipək istehsalına görə Yaxın Şərqi öz üstünlüyünü saxlaya bilmüşdi. Şirvan ipəyinin xeyli hissəsi Asiya və Avropanın bir çox ölkələrinə göndərilirdi. Məhsulun xeyli hissəsi isə daxili tələbatın ödənilməsi üçün saxlanılır. Verilən məlumatlara görə, respublikamızın ayrı-ayrı regionlarında müxtəlif ipəkçilik məktəbləri formalaşıb. Mənbələrdə ayrı-ayrı dövrlərdə hər il Şirvanda 16,5 min pud, Qarabağda isə 11 min puda qədər xammal istehsal olunduğu bildirilir.

Müasir dövrde respublikamızda ipəkçilik ənənələri davam etdirilib. Azərbaycanda baramaçılığın və ipəkçiliyin pik inkişaf mərhəlesi ötən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. O vaxt respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nazirlər Soveti "Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında" 1971-ci il 3 mart tarixli qərar qəbul etmişdi. Bu qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan vermeklə, onun maddi-texniki bazasını, sənaye potensialını genişləndirmiş və nəticədə respublikada barama tədarükü 36,1 faiz artmışdı. Azərbaycanda ipəkçilik kompleksi geniş şəbəkə təşkil edirdi. Buraya Elmi Tədqiqat İpəkçilik İstututu, Qax və Gəncə damazlıq ipəkçilik stansiyaları, 7 barama toxumu zavodu, 30-dək rayon barama qurutmaxanası, 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, 4 tinglik təsərrüfatı, 31 ipəkçilik idarəsi, Ordubad baramaaçma fabriki, Qarabağ və Şəki ipək kombinatları daxil idi.

Ölkəmizdə ötən əsrin 80-ci illərinin sonlarında və 90-ci illərinin əvvəllərində baş verən proseslər bir sıra digər sahələr kimi, baramaçılığın inkişafına da öz mənfi təsirini göstərdi. Respublikamızda yaş barama istehsalı 1992-ci ildən (5200 ton) etibarən azalmağa başladı. Xüsusən ipək qurdunun bəslənməsi üçün müvafiq yerlərin, yem bazasının sıradan çıxması kənd əhalisinin barama yetişdirilməsinə marağını azaltmışdır.

BARAMAÇILIĞIN VƏ İPƏKÇİLİYİN INKİŞAFINDA YENİ MƏRHƏLƏ

Respublikamızda zəngin ənənələri olan baramaçılığın və ipəkçiliyin dirçəldilməsi bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının tapşırığına əsasən, 2016-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" 2016-ci il 15 sentyabr tarixli və "İpəkçiliyin və findiqçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-ci il 16 noyabr ta-



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

**Məqalə "Azərbaycan
Respublikasının
Medianın İnkişafı
Agentliyi"nin maliyyə
dəstəyi ilə "Regionların
sosial-iqtisadi
inkişafının təşviq
edilməsi" istiqaməti
üzrə hazırlanmışdır**

rixli sərəncamları bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaratıb.

Həmçinin dövlətimizin başçısının "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli və "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" 2017-ci il 6 oktyabr tarixli sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə maliyyə vəsaiti ayrılib. Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə subsidiyanın verilməsi bu sahəyə marağlı artırıb.

İSTEHSAL VƏ İXRAC ARTIR

Respublikamızda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid program əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Programı" təsdiqlənib. Dövlət Programında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcmiin 6 min tona çatdırılması nəzərdə tutulur.

Doğru deyiblər ki, bəsləsən atlas olar tut yarpağından. Ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafına göstərilən dövlət qayğısı öz bəhrəsini verir. Son illərdə respublikanın bölgelərində baramaçılıqla məşğul olan ailələrin sayı əhəmiyyətli dərəcədə artıb. İnsanlar cəmi bir neçə ay ərzində çalışmaqla bu sahədən böyük həcmərdə gəlir götürürler. O cümlədən görülən tədbirlərin məntiqi nəticəsi olaraq ölkədən ipək ixracı artır. 2021-ci ilde ölkəmiz ipək ixracından gəlirlərini 15 dəfədən çox yüksəltməyə nail olub. Verilən məlumatlara görə, cari ilin səkkiz ayı ərzində Azərbaycanın ipək ixracının dəyəri 2,520 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,357 milyon ABŞ dolları (15,5 dəfə) çoxdur.